

Rəis və rəis müavini (Biomüxtəliflik departamenti , Ekologiya İdarəsi) vəzifələri üzrə test tapşırıqları

1. Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti necə aparılır?

A) Yalnız dövlət nəzarəti həyata keçirilir

B) İctimai nəzarət formasında həyata keçirilir

C) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilən əsasnamələrə uyğun həyata keçirilir

D) Xarici şirkətlərin tərəfindən həyata keçirilir

E) Beynəlxalq standartların tələbinə uyğun olaraq audit formasında həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının 8 iyun 1999-cu il 678-IQ nörməli qanunu

2. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası qanunla neçə metr təyin edilib?

A) 3000m-dək

B) 5000m-dək

C) 1500m-dək

D) 2000m-dək

E) 2500m-dək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının 24 mart 2000-ci il 840-IQ nömrəli qanunu

3. Xüsusi mühafizə olunan təbiət ərazilərində hansı fəaliyyət növü ilə məşğul olmaq qadağandır?

A) Elmi tədqiqat işləri

B) Turizm və rekreasiya məqsədləri ilə istifadə

C) Sağlamlaşdırma

D) Ətraf mühitin monitorinqi və ekosistem dəyişikliklərinə nəzarət

E) Sənaye istehsalatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının 24 mart 2000-ci il 840-IQ nömrəli qanunu

4. Xüsusi mühafizə olunan təbiət ərazilərində qanuna əsasən hansı fəaliyyət növü ilə məşğul olmağa icazə verilir?

A) Neft quyularının istismarı

B) Qaz quyularının istismarı

C) İstehsalat müəssisələrinin tikintisi

D) Faydalı qazıntı yataqlarının istismarı

E) Turizm və rekreasiya məqsədləri ilə istifadə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının 24 mart 2000-ci il 840-IQ nömrəli qanunu

5. Atmosfer havasının çirklənməsi nədir?

A) Atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən artıq olması

B) Atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən az olması

C) Atmosfer havasında oksigenin miqdarının gigiyenik və ekoloji normativlərdən az olması

D) Atmosfer havasında hidrogenin miqdarının gigiyenik və ekoloji normativlərdən az olması

E) Atmosfer havasında arqonun miqdarının gigiyenik və ekoloji normativlərdən az olması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının 27 mart 2001-ci il 109-IIQ nömrəli qanunu

6. Təhlükəli tullantıların pasportu hazırlanması hansı beynəlxalq konvensiyanın tələbidir?

A) Tehran konvensiyası

B) Monreal konvensiyası

C) Bazel konvensiyası

D) Kioto protokolu

E) Rio konvensiyası

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2003-cü il 41 sayılı qərarı

7. Təhlükəli tullantıların pasportunun doldurulması zamanı Y kodu nəyi bildirir?

A) Tullantıların yaranma yerini bildirir

B) Tullantının toksiklik xassəsini

C) Tullantının alışma xassəsini

D) Tullantının partlayıcılıq xassəsini

E) Tullantının təhlükəlilik xassəsini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2003-cü il 41 sayılı qərarı

8. Suların zərərli təsiri dedikdə nə başa düşülür?

A) Su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri

B) Suların həddindən artıq duzluluğu

C) Neftlə çirklənmiş suların orqanizmə təsiri

D) Ağır metallarla çirklənmiş suların bitkilərə təsiri

E) Sianidlə çirklənmiş suların heyvanlara təsiri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu

9. Göstərilənlərdən hansı yerüstü su obyektlərinə daxil deyil?

- A) Qrunt suları
- B) Qar örtükləri
- C) Buzlaqlar
- D) Yerüstü sututarlar
- E) Yerüstü su axınları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu

10. Yer in təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu necə adlanır?

- A) Yerüstü su hövzəsi
- B) Yeraltı su hövzəsi
- C) Sulu horizont
- D) Su yatağı
- E) Yerüstü su obyektı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu

11. Sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi aşağıdakılardan hansıdır?

- A) Yerüstü su hövzəsi
- B) Yeraltı su hövzəsi
- C) Sulu horizont
- D) Yeraltı su yatağı
- E) Yerüstü su obyektı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu

12. Sənaye məqsədləri üçün hansı sudan istifadə edilməlidir?

- A) İçməli sular
- B) Tullantı suları
- C) Texniki sular
- D) Dəniz suyu
- E) Qar suları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu

13. Hansı halda tullantı suların su obyektlərinə axıdılmasına yol verilir?

- A) Su obyektlərindən istifadə edənlər tullantı sularını yalnız boş ərazilərə atsınlar
- B) Su obyektlərindən istifadə edənlər tullantı sularını yalnız yeraltı laylara atsınlar
- C) Su obyektlərindən istifadə edənlər tullantı sularını yalnız çox böyük su tutarlara atsınlar
- D) Su obyektlərindən istifadə edənlər tullantı sularını müəyyən edilmiş ərazidən atsınlar
- E) Su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu

14. Stokholm konvensiyası hansı ekoloji problemin həllinə həsr olunub?

- A) Davamlı üzvi çirkləndiricilər haqqında
- B) Bioloji müxtəliflik haqqında
- C) İqlim dəyişmələri haqqında
- D) Bitki mühafizəsi haqqında
- E) Ozon qatını dağıdan maddələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il tarixli 554-IIQ nömrəli Qanunu

15. Monreal protokolu hansı ekoloji problemin həllinə həsr olunmuşdur?

- A) Davamlı üzvi çirkləndiricilər haqqında
- B) Bioloji müxtəliflik haqqında
- C) İqlim dəyişmələri haqqında
- D) Bitki mühafizəsi haqqında
- E) Ozon qatını dağıdan maddələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolunun tərəflərinin qəbul etdiyi "Monreal Protokoluna Düzəliş" in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 914-IQ nömrəli Qanunu

16. Tullantıların sərhədlərarası daşınması ilə bağlı hansı konvensiya imzalanmışdır?

- A) Stokholm konvensiyası
- B) Monreal konvensiyası
- C) Bazel konvensiyası
- D) Rio protokolu
- E) Kyoto protokolu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyasına qoşulması barədə Azərbaycan Respublikasının 16 fevral 2001-ci il tarixli 80-IIQ nömrəli Qanunu

17. Kioto protokolu hansı ekoloji problemin həllinə həsr olunmuşdur

- A) Davamlı üzvi çirkləndiricilər haqqında
- B) Bioloji müxtəliflik haqqında
- C) İqlim dəyişmələri haqqında

D) Bitki mühafizəsi haqqında

E) Ozon qatını dağıdan maddələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına dair Kioto Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 912-IQ nömrəli Qanunu

18. Ətraf mühit nədir?

A) İnsan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı təbiətin məcmusu

B) İnsan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən cansız təbiətin məcmusu

C) İnsan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən bitkilərin məcmusu

D) İnsan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu

E) İnsan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən heyvanat aləminin məcmusu

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının 8 iyun 1999-cu il 678-IQ nörməli qanunu

19. Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiya hansı adla tanınır?

A) Ramsar konvensiyası

B) Espo konvensiyası

C) Rio protokolu

D) Bern konvensiyası

E) Kioto protokolu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiya qoşulmaq barədə Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli Qanunu

20. Ozon qatını dağıdan maddələr üzrə beynəlxalq konvensiya hansı konvensiyadır?

A) Monreal protokolu

B) Ramsar konvensiyası

C) Espo konvensiyası

D) Rio protokolu

E) Bern konvensiyası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolunun tərəflərinin qəbul etdiyi "Monreal Protokoluna Düzəliş" in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 914-İQ nömrəli Qanunu

21. Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması haqqında konvensiya aşağıdakılardan hansıdır?

A) Monreal protokolu

B) Ramsar konvensiyası

C) Espo konvensiyası

D) Tehran Konvensiyası

E) Bern konvensiyası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının 4 aprel 2006-cı il tarixli Qanunu

22. Azərbaycan Respublikasının Qırmızı Kitabı hansı ərazidə olan canlıları əhatə edir?

A) Yalnız Xəzər dənizində yaşayan canlılar

B) Yalnız qoruqların ərazilərində olan canlılar

C) Dağlıq ərazilərdə yaşayan canlılar

D) Transsərhəd ərazilərdə yaşayan canlılar

E) Bütün ölkə ərazisində yaşayan canlılar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının "Qırmızı Kitabı" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 125 nömrəli qərarı

23. Azərbaycan Respublikasının Qırmızı Kitabına hansı canlılar daxil edilmir?

A) Sinantrop canlılar qrupu

B) Nadir və nəsli kəsilmək üzrə olan bitki və heyvan növləri

C) Beynəlxalq Saziş və Konvensiyaların təsir dairəsinə düşən heyvan və bitki növləri

D) Beynəlxalq "Qırmızı Kitaba" daxil edilmiş heyvan və bitki növləri

E) Müxtəlif təbii-iqlim zonalarının fauna və florasının saxlanması üçün vacib olan endemik, nadir və özünü qoruma qabiliyyətini itirmək təhlükəsi olan heyvan və bitki növləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının "Qırmızı Kitabı" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 125 nömrəli qərarı

24. Heyvan növünün sərbəst nəsil verə bilən coğrafi, ekoloji və elementar fərdlər qrupu necə adlanır?

A) Populyasiya

B) Biotop

C) Ekotop

D) Sürü

E) Cins

Testin çətinlik dərəcəsi: asan

İstinad: Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının 4 iyun 1999-cu il 675-IQ nömrəli Qanunu

25. Aşağıdakılardan hansı heyvanlar aləminin obyektinə aid deyil?

A) Bağırsaqlıqlular

B) Vəhşi heyvanların rüşeymləri

C) Göbələklər

D) Vəhşi heyvanların dəriləri

E) Vəhşi heyvanların yuvaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının 4 iyun 1999-cu il 675-IQ nömrəli Qanunu

26. Aşağıdakılardan hansı heyvanlar aləminin obyektinə aid deyil?

- A) Buğumayaqlılar
- B) Heyvanların sürfələri
- C) Vəhşi heyvanların buynuzları
- D) Göy-yaşıl yosunlar
- E) Heyvanların paleontoloji qalıqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının 4 iyun 1999-cu il 675-IQ nömrəli Qanunu

27. Aşağıdakılardan hansı heyvanlar aləminin obyektinə aid deyil?

- A) Fitoplankton
- B) Vəhşi heyvanların populyasiyaları
- C) Vəhşi heyvanların mayalanmış kürüləri
- D) Molyusklar
- E) Dəyirmiəgzillər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının 4 iyun 1999-cu il 675-IQ nömrəli Qanunu

28. Aşağıdakı ifadəni tamamlayın: yaşıllıqların məhv edilməsi -

- A) Bitkilərin boy artımının və inkişafının artmasına səbəb olan hərəkət (hərəkətsizlik)
- B) Bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik)
- C) Yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu
- D) Yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi;

E) Bitkilərin boy artımının və inkişafının sürətlənməsinə səbəb olan hərəkət (hərəkətsizlik)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

29. Aşağıdakı ifadəni tamamlayın: Yaşılıqların uçotu və kadastrı -

A) Bitkilərin boy artımının və inkişafının artmasına səbəb olan hərəkət (hərəkətsizlik)

B) Bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik)

C) Yaşılıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu

D) Yaşılıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi;

E) Bitkilərin boy artımının və inkişafının sürətlənməsinə səbəb olan hərəkət (hərəkətsizlik)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

30. Yaşılıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühit (məkan) necə adlanır?

A) Yaşıllıq əraziləri

B) Meşə

C) Park

D) Bağ

E) Bağça

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

31. Yaşıllıq üçün ayrılmış ərazinin əkinə hazırlanmasına, əkin materialının əldə olunmasına və bitkilərin əkilməsinə (yerləşdirilməsinə) yönəlmiş fəaliyyət necə adlanır?

A) Yaşılıqların monitorinqi

- B) Yaşillıqların uçotu və kadastrı
- C) Yaşillıqların salınması
- D) Yaşillıqların qorunması
- E) Yaşillıqların bərpası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

32. Yaşillıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu necə adlanır?

- A) Yaşillıqların salınması
- B) Yaşillıqların qorunması
- C) Yaşillıqların bərpası
- D) Yaşillıqların monitorinqi
- E) Yaşillıqların uçotu və kadastrı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

33. Yaşillıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi necə adlanır?

- A) Yaşillıqların qorunması
- B) Yaşillıqların salınması
- C) Yaşillıqların uçotu və kadastrı
- D) Yaşillıqların monitorinqi
- E) Yaşillıqların bərpası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

34. Götürülmüş (kəsilmis), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması necə adlanır?

A) Yaşıllıqların qorunması

B) Yaşıllıqların salınması

C) Yaşıllıqların uçotu və kadastrı

D) Yaşıllıqların monitorinqi

E) Yaşıllıqların bərpası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

35. Yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmə prosesi necə adlanır?

A) Yaşıllıqların bərpa dəyəri

B) Yaşıllıqların qorunması

C) Yaşıllıqların salınması

D) Yaşıllıqların uçotu və kadastrı

E) Yaşıllıqların monitorinqi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

36. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşıllıqların qorunmasının neçə prinsipi var?

A) 6

B) 7

C) 8

D) 9

E) 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

37. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aiddir?

- A) Yaşılıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi
- B) Yaşılıq ərazilərində mədəni tədbirlərin keçirilməsi
- C) Yaşılıq ərazilərində idman yarışlarının keçirilməsi
- D) Yaşılıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi
- E) Yaşılıq ərazilərində parkların salınması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

38. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aiddir?

- A) Mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi
- B) Yaşılıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi
- C) Yaşılıq ərazilərində mədəni tədbirlərin keçirilməsi
- D) Yaşılıq ərazilərində idman yarışlarının keçirilməsi
- E) Yaşılıq ərazilərində parkların salınması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

39. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aiddir?

- A) Yaşılıq ərazilərində idman yarışlarının keçirilməsi
- B) Yaşılıq ərazilərində parkların salınması

C) Yaşillıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması

D) Yaşillıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi

E) Yaşillıq ərazilərində mədəni tədbirlərin keçirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

40. Aşağıdakılardan hansı Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşillıqların qorunmasının prinsipinə aiddir?

A) Yaşillıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi

B) Yaşillıq ərazilərində parkların salınması

C) Yaşillıq ərazilərində idman yarışlarının keçirilməsi

D) Yaşillıq ərazilərində mədəni tədbirlərin keçirilməsi

E) Yaşillıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmənin tətbiq edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

41. Aşağıdakılardan hansı Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşillıqların qorunmasının prinsipinə aiddir?

A) Yaşillıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi

B) Yaşillıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət

C) Yaşillıq ərazilərində parkların salınması

D) Yaşillıq ərazilərində idman yarışlarının keçirilməsi

E) Yaşillıq ərazilərində mədəni tədbirlərin keçirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

42. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aiddir?

- A) Yaşılıq ərazilərində idman yarışlarının keçirilməsi
- B) Yaşılıq ərazilərində parkların salınması
- C) Yaşılıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi
- D) Yaşılıqların mühafizəsi haqqında qanunun pozulmasına görə məsuliyyət
- E) Yaşılıq ərazilərində mədəni tədbirlərin keçirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

43. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aiddir?

- A) Yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq
- B) Yaşılıq ərazilərində mədəni tədbirlərin keçirilməsi
- C) Yaşılıq ərazilərində idman yarışlarının keçirilməsi
- D) Yaşılıq ərazilərində parkların salınması
- E) Yaşılıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

44. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aid deyil?

- A) Yaşılıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması
- B) Yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq
- C) Yaşılıqların mühafizəsi haqqında qanunun pozulmasına görə məsuliyyət
- D) Yaşılıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət
- E) Yaşılıq zonalarının rekreasiya məqsədi ilə istifadəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

45. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aid deyil?

- A) Yaşılıq zonalarında idman yarışlarının keçirilməsi
- B) Yaşılıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması
- C) Yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq
- D) Yaşılıqların mühafizəsi haqqında qanunun pozulmasına görə məsuliyyət
- E) Yaşılıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

46. Aşağıdakılardan hansı Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşılıqların qorunmasının prinsipinə aid deyil?

- A) Yaşılıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması
- B) Yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq
- C) Yaşılıqların mühafizəsi haqqında qanunun pozulmasına görə məsuliyyət
- D) Yaşılıq ərazilərində parkların salınması
- E) Yaşılıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşılıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

47. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşılıqların neçə növü vardır?

- A) 1
- B) 3

C) 5

D) 2

E) 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

48. Aşağıdakılardan hansı xüsusi təyinatlı yaşillıqlara aiddir?

A) Park

B) Meşə-park

C) Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında olan yaşillıqlar

D) Mədəni-məişət obyektlərinin daxilində olan yaşillıqlar

E) Sənaye müəssisələrinin daxilində olan yaşillıqlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

49. Aşağıdakılardan hansı xüsusi təyinatlı yaşillıqlara aiddir?

A) Bağ

B) Bağça

C) Təhsil obyektlərinin daxilindəki yaşillıq

D) Bulvar ərazisində olan yaşillıq

E) İnfrastruktur obyektlərinin hüdudlarında salınmış yaşillıq zolaqları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

50. Aşağıdakılardan hansı məhdud istifadəli yaşillıqlara aiddir?

A) Bağ

- B) Baęça
- C) Təhsil obyektlərinin daxilindəki yaşıllıq
- D) Bulvar ərazisində olan yaşıllıq
- E) İnfrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

51. Aşağıdakılardan hansı məhdud istifadəli yaşıllıqlara aiddir?

- A) Sənaye müəssisələrinin daxilində olan yaşıllıqlar
- B) Park
- C) Meşə-park
- D) Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında olan yaşıllıqlar
- E) İnfrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

52. Aşağıdakılardan hansı məhdud istifadəli yaşıllıqlara aiddir?

- A) Park
- B) Tibb müəssisələrinin daxilində olan yaşıllıqlar
- C) Baę
- D) Baęça
- E) Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında olan yaşıllıqlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

53. Yaşıllıqların mühafizəsi tədbirlərinə aid olmayanı seçin.

- A) Yaşillıqların uçotunun və kadastrının aparılması
- B) Yaşillıqların monitorinqinin aparılması
- C) Yaşillıq ərazilərdinə torpağın münbitliyinin artırılması
- D) Yaşillıq ərazilərində tullantıların toplanması
- E) Lazımi münbitliyin yaradılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

54. Yaşillıqların mühafizəsi tədbirlərinə aid olmayanı seçin.

- A) Yaşillıq ərazilərinin su və külək eroziyasından qorunmasının təmin edilməsi
- B) Zədələnmiş yaşillıqların bərpa edilməməsi
- C) Yaşillıq ərazilərində ağac və kol bitkilərinin budanması
- D) Yaşillıqlara aqrotexniki qulluğun təşkili
- E) Yaşillıqların xəstəlik və ziyanvericilərdən mühafizəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

55. Yaşillıqların mühafizəsi tədbirlərindən biri yanlış göstərilmişdir.

- A) Yaşillıqların uçotunun və kadastrının aparılması
- B) Zədələnmiş, məhv edilmiş yaşillıqların bərpası
- C) Yaşillıq ərazilərdinə torpağın münbitliyinin artırılması
- D) Yaşillıq zonalarında satış məntəqələrinin yaradılması
- E) Yaşillıqların monitorinqinin aparılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

56. Yaşillıqların mühafizəsi tədbirlərindən biri yanlış göstərilmişdir.

- A) Zədələnmiş, məhv edilmiş yaşillıqların bərpası
- B) Yaşillıqların uçotunun və kadastrının aparılması
- C) Yaşillıq ərazilərində ağac və kol bitkilərinin budanması
- D) Yaşillıq ərazilərdinə torpağın münbitliyinin artırılması
- E) Yaşillıq ərazilərinin nəzarətsiz saxlanması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yaşillıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının 02 may 2014-cü il 957-IVQ nömrəli Qanunu

57. Aşağıdakılardan hansı ətraf mühitin monitorinq sistemində aid deyil?

- A) Nəqliyyatın texniki vəziyyətinin monitorinqi
- B) Atmosfer havasının monitorinqi
- C) Su obyektlərinin monitorinqi
- D) Bioloji ehtiyatların monitorinqi
- E) Tullantıların monitorinqi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

58. Aşağıdakılardan hansı ətraf mühitin monitorinq sistemində aid deyil?

- A) Atmosfer yağıntılarının monitorinqi
- B) Radioaktivliyin monitorinqi
- C) Gəmilərdən atılmaların monitorinqi
- D) Xüsusi mühafizə olunan ərazilərin monitorinqi
- E) Torpaqların monitorinqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

59. Təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosfərə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi necə adlanır?

- A) Nəqliyyatın texniki vəziyyətinin monitorinqi
- B) Atmosfer havasının monitorinqi
- C) Su obyektlərinin monitorinqi
- D) Bioloji ehtiyatların monitorinqi
- E) Tullantıların monitorinqi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

60. Atmosfer havasında zərərli maddələrin qatılığını müəyyənləşdirmək üçün neçə kateqoriyadan ibarət müşahidə və nəzarət məntəqələri təşkil edilir?

- A) 4
- B) 5
- C) 6
- D) 3
- E) 2

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

61. Atmosfer havasının monitorinqi üçün stasionar müşahidə məntəqələri hansı məqsədlə yaradılır?

- A) Sistematik və uzun müddətli müşahidələr aparılması üçün

- B) Qısa müddətli monitorinqlər üçün
- C) Tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə
- D) Birdəfəlik müşahidələr aparmaq üçün
- E) Yalnız metroloji müşahidələr aparmaq üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

62. Atmosfer havasının monitorinqi üçün səyyar məntəqələr hansı məqsədlə yaradılır?

- A) Sistematik və uzun müddətli müşahidələr aparılması üçün
- B) Qısa müddətli monitorinqlər üçün
- C) Tələb olunan yerlərdə və istənilən vaxtlarda ölçü cihazları vasitəsilə
- D) Birdəfəlik müşahidələr aparmaq üçün
- E) Yalnız metroloji müşahidələr aparmaq üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

63. Suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılması necə adlanır?

- A) Su obyektlərinin monitorinqi
- B) Su obyektlərində fon tərkibi
- C) Su obyektlərinin yosunlarla çirklənməsi
- D) Su obyektlərinin təbii yollarla çirklənməsi
- E) Su obyektlərinin çirklənməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

64. Yerüstü su obyektlərinin çirklənməsinin vəziyyəti haqqında lazımi və real informasiyanın toplanması ilə bağlı monitoring məntəqələri neçə kateqoriyaya bölünür?

- A) 2
- B) 4
- C) 3
- D) 6
- E) 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitoringinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

65. Kənd təsərrüfatı torpaqlarının çirklənməsinin monitoring məntəqələrində müşahidələr neçə dəfə aparılır?

- A) İldə 2 dəfə
- B) Ayda 2 dəfə
- C) İldə 4 dəfə
- D) Ayda 4 dəfə
- E) İldə 6 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitoringinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

66. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması necə adlanır?

- A) Torpaq örtüyünün monitoringi
- B) Su hövzələrinin monitoringi
- C) Atmosfer havasının monitoringi

D) Bitki örtüyü və meşələrin monitorinqi

E) Atmosfer yağıntılarının monitorinqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

67. Aşağıdakılardan hansı meşələrin monitorinqinə aid deyir?

A) Təbiət və təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və dinamikasının müəyyənəşdirilməsi

B) Meşə təsərrüfatının səmərəli aparılmasına nəzarətin həyata keçirilməsi

C) Müşahidələrin aparılmasında yerli və aerokosmik üsullardan, o cümlədən məsafədən zondlama və müxtəlif xəritə materiallarından istifadə edilməsi

D) Meşələrin yanğından qorunması üçün profilaktiki tədbirlərin görülməsi

E) Meşələrdə seyrəltmə işlərinin aparılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

68. Aşağıdakılardan hansı heyvanat aləmi, o cümlədən balıq və digər su bioresurslarının monitorinqinə aid deyil?

A) Daimi yaşayan heyvanların monitorinqi

B) Müvəqqəti və köçəri yaşayan heyvanlar

C) Heyvanların yayıldığı ərazilərin monitorinqi

D) Meşəni təşkil edən ağacların növünün təyinin

E) Heyvanların sayının öyrənilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

69. Aşağıdakılardan hansı heyvanat aləmi obyektlərinin monitorinqinə aid deyil?

- A) Heyvanat aləminin yaşayış yerlərinin monitorinqi
- B) Heyvanat aləminin miqrasiya yollarının
- C) Heyvanların ovlanması təşkili
- D) Heyvanların qışlama yerlərinin monitorinqi
- E) Heyvanların yayıldığı ərazilərin monitorinqi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

70. Aşağıdakılardan hansı heyvanat aləmi obyektlərinin monitorinqinə aid deyil?

- A) Heyvanlar üzərində laborator tədqiqatların aparılması
- B) Çoxalma yerlərində müşahidələrin aparılması
- C) Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin monitorinqi
- D) Heyvanat aləminin say hesabının aparılması
- E) Su obyektlərində balıqların yayılma areallarının vəziyyəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

71. Kosmik şüalanmaların və təbii radionuklidlərin torpaqda, suda, havada, biosferin digər elementlərində, qida maddələrində, habelə insan orqanizmində yaratdığı təbii şüalanma dozasının monitorinqi necə adlanır?

- A) Tullantıların monitorinqi
- B) Radiaktivliyin monitorinqi
- C) Heyvanat aləminin monitorinqi
- D) Torpağın monitorinqi
- E) Atmosfer havasının monitorinqi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2004-cü il 90 nömrəli qərarı

72. Biomüxtəliflik neçə iyerarxik kateqoriyaya bölünür?

- A) 5
- B) 4
- C) 2
- D) 6
- E) 3

Testin çətinlik dərəcəsi: asan

İstinad: Q.Məmmədov,M.Xəlilov. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, 2005 səh341

73. Aşağıdakılardan hansı biomüxtəliflik kateqoriyasına aiddir?

- A) Növ müxtəlifliyi
- B) Sınıf müxtəlifliyi
- C) Sıra müxtəlifliyi
- D) Dəstə müxtəlifliyi
- E) Şöbə müxtəlifliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.Məmmədov,M.Xəlilov. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, 2005 səh341

74. Aşağıdakılardan hansı biomüxtəliflik kateqoriyasına aiddir?

- A) Fenotip müxtəlifliyi
- B) Xromosom müxtəlifliyi
- C) Genetik müxtəliflik
- D) Dəstə müxtəlifliyi
- E) Şöbə müxtəlifliyi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Q.Məmmədov,M.Xəlilov. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, 2005 səh341

75. Aşağıdakılardan hansı biomüxtəliflik kateqoriyasına aiddir?

- A) Xromosom müxtəlifliyi
- B) Fenotip müxtəlifliyi
- C) Biotop müxtəlifliyi
- D) Ekosistem müxtəlifliyi
- E) Biosenoz müxtəlifliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Q.Məmmədov,M.Xəlilov. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, 2005 səh341

76. Tısbağalar dəstəsi hansı sinfin nümayəndəsidir?

- A) Suda-quruda yaşayanlar
- B) Məməlilər
- C) Quşlar
- D) Balıqlar
- E) Sürünənlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: V.Məmmədov, E.Yusifov. Ekoloji Menecment. İkinci cild. Bakı, 2014 səh 120

77. Həşəratyeyənlər dəstəsi hansı sinfə aiddir?

- A) Suda-quruda yaşayanlar
- B) Məməlilər
- C) Quşlar
- D) Balıqlar
- E) Sürünənlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: V.Məmmədov, E.Yusifov. Ekoloji Menecment. İkinci cild. Bakı, 2014 səh 133

78. Su ekosistemlərində çirklənmənin qiymətləndirilməsi zamanı hansı bioindikatorlardan istifadə olunur?

- A) Balıqlardan
- B) Su məməlilərdən
- C) Yosunlardan
- D) Su quşlarından
- E) Suyun duzluluğunun dəyişməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: V.Məmmədov, E.Yusifov. Ekoloji Menecment. İkinci cild. Bakı, 2014 səh 252

79. Su ekosistemlərində çirklənmənin qiymətləndirilməsi zamanı hansı bioindikatorlardan istifadə olunur?

- A) Su quşlarından
- B) Balıqlardan
- C) Su məməlilərdən
- D) Suyun duzluluğunun dəyişməsi
- E) Zooplankton canlılarından

Testin çətinlik dərəcəsi: çətin

İstinad: V.Məmmədov, E.Yusifov. Ekoloji Menecment. İkinci cild. Bakı, 2014 səh 252

80. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

81. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

82. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

83. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

84. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

85. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

86. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

87. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

88. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

89. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrədən artıq olduqda
- B) 40 metrədən artıq olduqda
- C) 60 metrədən artıq olduqda
- D) 100 metrədən artıq olduqda
- E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

90. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda

E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

91. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

A) 2 metrdən az olmamalıdır

B) 3 metrdən az olmamalıdır

C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

92. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

B) Səsboğan

C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

93. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

94. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

95. Günvurma nə vaxt baş verir?

A) Günəşli havada gün şüalarının altında olduqda

B) Yayda kölgəlikdə çox durduqda

- C) İsti otaqda çox qaldıqda
D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

96. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
C) Şına qoyub tərpnəmz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

97. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
C) Texnoloji rejiminin pozulması
D) Nəzarət edilə bilməyən partlayış və yangın
E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

98. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
B) Mühafizə vasitələri

- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

99. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

100. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

101. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı mǎntǎqǎsinǎ getmǎk vǎ nǎvbǎti komandanı gǎzlmǎk
- B) İşı davam etmǎk vǎ heyǎtdǎn yanđının sǎndǎrǎlmǎsinǎ nǎmayǎndǎ ayırmaq
- C) İşı dayandırmaq, ǎşyaları gǎtǎrmǎk, otaqları bađlayıb ǎrazini tǎrk etmǎk
- D) Bǎlmǎni hermetiklǎşdırmǎk vǎ sahil yanđınsǎndǎrmǎ dǎstǎlerini gǎzlmǎk
- E) Yanđın yerini axtarmaq vǎ onu sǎndǎrmǎyǎ başlamaq

Testin ǎtinlik dǎrǎcǎsi: ǎtin

İstinad: Yanđın tǎhlǎkǎsizliyi haqqında Azǎrbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yanđın tǎhlǎkǎsizliyi qaydaları

102. Sǎni tǎnǎffǎs hansı yollar ilǎ verilir?

- A) Yalnız ađızdan-ađıza
- B) Yalnız ađızdan-buruna
- C) Ađızdan-ađıza, ađızdan-buruna
- D) Bǎdǎni masaj etmǎklǎ
- E) Əl vǎ ayađı hǎrǎkǎt etdirmǎklǎ

Testin ǎtinlik dǎrǎcǎsi: ǎtin

İstinad: Mǎǎssisǎlǎrdǎ texniki tǎhlǎkǎsizlik vǎ ǎmǎyin mǎhafizǎsinin tǎşkilinǎ dair mǎhǎm aspektlǎr. Bakı, 2008

103. Peşǎ xǎstǎliyi nǎdir ?

- A) Əmǎk qabiliyyǎtini qismǎn itirmǎklǎ nǎticǎlǎnǎn xǎstǎlik
- B) Əmǎk qabiliyyǎtini mǎvǎqqǎti itirmǎklǎ nǎticǎlǎnǎn xǎstǎlik
- C) Vǎzifǎsini yerinǎ yetirǎrkǎn aldıđı zǎrǎrli amillǎrin tǎsirindǎn yaranmış xǎstǎlik
- D) Əmǎk qabiliyyǎtini tam itirmǎklǎ nǎticǎlǎnǎn xǎstǎlik
- E) Əmǎk qabiliyyǎtini 3 gǎndǎn az olmayaraq itirmǎklǎ nǎticǎlǎnǎn xǎstǎlik

Testin ǎtinlik dǎrǎcǎsi: orta

İstinad: Mǎǎssisǎlǎrdǎ texniki tǎhlǎkǎsizlik vǎ ǎmǎyin mǎhafizǎsinin tǎşkilinǎ dair mǎhǎm aspektlǎr. Bakı, 2008

104. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

105. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

106. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

107. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

108. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan
- E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

109. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

- A) Sex rəisi
- B) Fəhlələr və aparatçılar
- C) Qulluqçular
- D) Fəhlə və qulluqçuların hamısı
- E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

110. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

- A) Fəhlə və qulluqçuların hamısı
- B) Sex rəisi
- C) Qulluqçular
- D) Fəhlələr və aparatçılar
- E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

111. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

112. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefonda, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefonda, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

113. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

114. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri

C) Təlimatın keçirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

115. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

A) Sex rəisi

B) Növbə rəisi

C) Fəhlə və qulluqçular

D) Texnoloq

E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

116. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

117. Fərqi muhafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999